

## Yenidənqurulan neftyiğma məntəqələrinin işləmə səmərəliyinin yüksəldilməsi

F.S. İsmayılov, t.e.d.<sup>1</sup>, F.Q. Həsanov, t.ü.f.d.<sup>1</sup>,  
X.Ə. Soltanova, t.ü.f.d.<sup>1</sup>, S.Ç. Bayramova<sup>2</sup>,  
N.M. Məmmədzadə<sup>3</sup>

<sup>1</sup>"Neftqazelmətdiqatlayıhə" İnstitutu,

<sup>2</sup>Ekologiya və tabii sərvətlər nazirliyi,

<sup>3</sup>"NIPİ Nefteqaz" MMC

e-mail: fismayilov@socar.az

**Açar sözlər:** lay suyu, qum-gil qarışqları, neft-qaz-su ayırcısı, çökdürçü, nefttutma tələsi, neft asılıqları, emulsiya, özlülük, Reynolds ədədi, Stoks qanunu, separator, qumtutucu.

DOI.10.37474/0365-8554/2023-5-38-42

### Увеличение эффективности работы реконструируемых нефтеоборных пунктов

Ф.С. Исмаилов, д.т.н.<sup>1</sup>, Ф.Г. Гасанов, д.ф.т.н.<sup>1</sup>, Х.А. Солтанова, д.ф.т.н.<sup>1</sup>, С.Ч. Байрамова<sup>2</sup>, Н.М. Маммадзаде<sup>3</sup>

<sup>1</sup>"НИПИнефтераз",

<sup>2</sup>Министерство экологии и природных ресурсов,

<sup>3</sup>"NIPİ Nefteqaz" LLC

**Ключевые слова:** пластовая вода, песчано-глинистые смеси, водогазонефтяной разделитель, осадитель, нефтоловушка, нефтяная взвесь, эмульсия, вязкость, число Рейнольдса, закон Стокса, сепаратор, пескоотделитель.

В нефтеоборных пунктах большинства НГДУ смеси нефти, воды и глины, поступающие в осадители, проходят через сепараторы, первично разделившись собираются в соответствующие резервуары. До получения товарной нефти больше всего труда и энергии расходуется на отделение воды и песчано-глинистых смесей от нефти. Резервуары быстро загрязняются донными осадками песчано-глинистых смесей и возникают проблемы с их очисткой. Смеси воды, глины и песка из осадителей и отделённая пластовая вода из нефтяных резервуаров сливаются в открытые нефтоловушки, в результате окружающая среда подвергается загрязнению нефтяными отходами и потерей нефти.

Использование водогазонефтяного сепаратора для устранения отмеченных недостатков при реконструкции резервуарных парков с производительностью более 1500 м<sup>3</sup>/день более эффективно. Для защиты сепаратора и резервуаров от песчано-глинистых осадков на их входной линии должен быть установлен отделитель песка и глины. Для более качественного отделения пластовой воды и песчано-глинистых смесей от нефти в перевальных резервуарах, а также нефтяных взвесей и песчано-глинистых смесей от воды в резервуарах сбора пластовой воды внутри этих резервуаров должны быть установлены отделители песка и глины. Для снижения потерь от испарения под дыхательными клапанами должна применяться отражающая доска и газовые фазы резервуаров товарной нефти, а также технологических резервуаров должны быть соединены трубами.

### Increasing performance efficiency of reconstructed oil fields

F.S. Ismayilov, Dr. In Tech.<sup>1</sup>, F.G. Gasanov, PhD in Tech. Sc.<sup>1</sup>, Kh.A. Soltanova PhD in Tech. Sc.<sup>1</sup>, S.Ch. Bayramova<sup>2</sup>, N.M. Mammadzadeh<sup>3</sup>

<sup>1</sup>"Oil-Gas Scientific Research Project" Institute,

<sup>2</sup>Ministry of Ecology and Natural Resources,

<sup>3</sup>"NIPİ Nefteqaz" LLC

**Keywords:** formation water, sand-clay mixture, oil and gas separator, settling equipment, oil trap, oil suspension, emulsion, viscosity, Reynolds number, Stocks Law, separator, sand catcher.

In the oil-gathering stations of most OGPDS, oil water sand clay mixtures that enter the settling equipment after passing through the separators are initially separated and collected in appropriate tanks. Prior to the production of commercial oil, more labor and energy is utilized to separate water and sand-clay mixtures from oil. Tanks are quickly contaminated with bottom sediments consisting of sand-clay and cleaning of them is difficult. Mixtures of sand-clay-water from settler, formation water from oil tanks are drained into open oil traps, as a result, the environment is polluted with oil wastes and oil losses occur.

It is more efficient to use a horizontal oil and gas separator to overcome shortcomings identified in the reconstruction of the tank farm with a capacity of more than 1.500 m<sup>3</sup>/day. Sand-clay separator should be installed at the inlet of it to protect the separator and tanks from sand-clay mixed sediments. Sand-clay separators should be installed inside the overflow tanks for better separation of formation water and sand-clay mixtures from oil, oil suspensions and sand-clay mixtures from water in formation water storage tanks. In order to reduce evaporation losses in the tanks, an auxiliary palte should be used under the PSV and the gas phase of the technological tanks and commercial oil tanks should be connected via pipes.

Təbii resurslardan düzgün, səmərəli şəkildə istifadə edilməsi ekolojiya və ətraf mühitin mühafizəsi, bərpası şərtlə beynəlxalq aləmdə dövlət səviyyəsində duran tədbirlər sırasına daxildir.

Neft-qaz quyularının qazılması, istismarı, çıxarılan neft və qazın yiğilması, nəqli, eləcə də saxlanmasında ətraf mühitin mühafizəsi ən vacib məsələdir. Bu məqsədlə ekoloji tələblərə cavab verməyən köhnə neft yiğimi məntəqələrinin əksəriyyətində yenidənqurma işləri aparılmış və bu işlər davam etməkdədir. Çıxarılan və nəql edilən neftin tərkibində lay suyu, həmçinin qum-gil qarışqları olur ki, onlar da neft yiğimi məntəqələrində təmizlənir. Mövcud neft yiğimi məntəqələrində qazı ayrılmış neft çənlərə yığılır və bir müddət dörgün vəziyyətdə saxlanılır. Qravitasiyadan neftdən lay suyu və qum-gil qarışqları ayrırlar. Ayrılan lay suyu açıq kanallarla gölməçəyə buraxılır və oradan nasoslar vasitəsilə götürürərək lay suyu yiğim çənlərinə yığılır. Lay suyu çənlərdən yüksək səktəziqli nasoslar vasitəsilə qəbul edilərək utilizasiya quyularına vurulur. Neft və lay suyundan ayrılan qum-gil qarışqları çənlərin dibinə çökür. Çənlərin dib çöküntülərindən təmizlənməsi və yuyulmasına böyük əmək və texnika sərf olunur, ətraf mühit çirkəlneməyə məruz qalır.

Yeni tikilmiş və istismara verilmiş neft yiğimi məntəqələrində yeni avadanlıq və texnologiyadan istifadə etmənin hesabına ətraf mühitin çirkəlnəməsinin qarşıtı alınmış və bu istiqamətdə təkmilləşmə işləri davam etməkdədir.

"Neftqazelmətdiqatlayıhə" İnstitutunun lajihəsi əsasında H.Z. Tağıyev ad. NQÇİ-nin Buzovna sahəsində 3 və 4 sayılı NQSQA-ları üçün mərkəzi neft yiğimi məntəqəsi (MNYM) tikilmiş və 2011-ci ilin aprel ayında istismara verilmişdir. MNYM-də daxil olan neft-qaz-su-qum-gil qarışqlarının ilkin ayrılması, müvafiq çənlərə, tutum və separatora ötürülməsi üçün müvafiq giriş və çıxış ştuserləri, həmçinin nəzarət-ölçü cihazları ilə təchiz olunmuş iki ədəd maili boru tipli neft-qaz-su-qum ayırcısı (NQSQA) nəzərdə tutulmuşdur [1]. Ayırcıların diametri 1220 mm, uzunluğu 32 m, işçi həcmi V=36 m<sup>3</sup> olmaqla üfüqi müstəviyə nəzərən 6° bucaq altında quraşdırılmışdır. Obyekti tikintisində nefttutma tələləri əvəzinə qapalı qumtutucular və drenaj tutumlarından istifadə edilmişdir, ayırcıdan ayrılan qum-gil qarışqları qumtutucuya buraxılır və lay suyu daşaraq drenaj tutumuna axır, drenaj tutumuna yığılmış maye nasoslar vasitəsilə ayırcıların girişinə vurulur. Maili boru tipli NQSQA 1000 m<sup>3</sup>/gün neft-su üçün nəzərdə tutulmuşdur.

Müşahidələr göstermişdir ki, NQÇİ-lərin əksəriyyətinin MNYM-də separatorlardan keçərən çökdürçülərə daxil olan quyu məhsulundan neft və lay suyu ilkin ayrırlaraq müvafiq çənlərə yığılır. Neft asılıqları lay suyu yiğim çənlərində qravitasiyadan lay suyu üzərinə çıxaraq neft təbəqəsi yaradır, qum-gil qarışqları isə dibə çökür və yığılmış neft təbəqəsi çəninin yuxarı hissəsində quraşdırılmış ştuser vasitəsilə drenaj tutumuna buraxılır. Neft çənlərində də neftdən lay suyu və qum-gil qarışqları qravitasiyadan ayrırlar. Çənlərin giriş və çıxış ştuserləri diametrən asılı olaraq dəbdən 300...500 mm məsafədə yerləşir. Neft çənlərində qravitasiyadan ayrılmış neftin altındakı lay suyunun drenaj tutumuna buraxılması üçün çıxış ştuseri üzərində quraşdırılmış siyirtmə açılır. Çənlərin giriş və çıxış ştuserləri eyni səviyyədə quraşdırıldıqdan neftin altındakı lay suyu çıxış ştuserlərinin aşağı səviyyəsinə qədər boşaldıqda lay suyu ilə bərabər xeyli miqdarda neft də drenaja buraxılmış olur. Mürəkkəbləşmə əmtəə neft çənlərində də neftin deemulsasiyası vaxtı özünü göstərir və burada neftin AZS 115-2004 "Unikal tərkibli Azərbaycan neftləri" tələblərinə cavab verməsi üçün deemulsasiyadan ayrılmış lay suyu ilə birlikdə xeyli miqdarda net drenaja buraxılmış olur. Zaman keçdikcə çənlərin giriş və çıxış ştuserlərindən aşağı səviyyədə qum-gil qarışqlı çöküntülər yığılmış olur və onların çənlərin giriş, həmçinin çıxış ştuserləri səviyyəsində quraşdırılmış sifonlu kran və təmizləmə borucuğuna vasitəsilə təmizlənməsi mümkün olmur. İstismar müddəti artıraq çənlərdə mexaniki qarışqların yığılması davam edir. Çənlərin istismarı 30 il müddətinə nəzərdə tutulduğu halda aqressiv lay suyu və qum-gil qarışqlarının təsirindən tez sıradan çıxır, dib və gövdənin müxtəlif yerlərində deşilmələr yaranır və vaxtından əvvəl cari və əsaslı təmirə məruz qalır. Dib çöküntülərindən təmizlənmədən çənlərə korroziya əleyhinə inhibitorların vurulması aqressiv lay suyu və qum-gil qarışqlarının təsirindən istismar müddətinin uzadılması üçün elə də müsbət nəticə vermir. Çənlər, istismar müddətinin uzadılması üçün dib çöküntülərindən qrafik üzrə mütəmadi olaraq təmizlənməlidir və bu işə böyük miqdarda əmək və texnika sərf edilməli olur, nəticədə ətraf mühit çirkəlneməyə məruz qalır, eyni zamanda böyük çətinliklərlə çıxarılmış neftin itkiləri yaranır.

"Neftqazelmətdiqatlayıhə" İnstitutu tərəfindən H.Z. Tağıyev ad. NQÇİ-nin MNYM-nin baza şərəfəndə layihələndirilmiş "Abşeronneft" NQÇİ üçün MNYM tikilmiş və 2017-ci ilin oktyabr ayında istismara verilmişdir. MNYM-də daxil olan

quyu məhsulundan qazın, neftin, suyun və mexaniki qarışqların ilkin ayrılması üçün dörd ədəd şaquli boru tipli NQSQA nəzərdə tutulmuşdur [2]. NQSQA qurğusu nəzarət-ölçü və tənzimləyici cihazlarla təchiz olunmuş texnoloji tutumdan ibarət olmaqla bir-biri ilə ardıcıl birləşdirilmiş iki şaquli silindrik gövdədən təşkil olunmuşdur, birinci gövdə ikinci ilə orta hissədən üfüqi, aşağı hissədən isə maili boru ilə birləşdirilmişdir, birinci gövdə quyu məhsulunun giriş və qazın çıxış ştuserləri, ikinci gövdə qazın, neftin, lay suyu və qum-gil qarışqlarının çıxış ştuserlərlə təchiz olunmuşdur. Ayrıriçi qurğunun hər silindrik gövdəsi daxilində qazın, neftin, suyun və qum-gil qarışqlarının ayrılmaması gedir. Şaquli boru tipli NQSQA hər sahə üzrə 1500 m<sup>3</sup>/gün neft-su üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, MNYM-də tikiilmiş çənlərin dibləri mərkəzə doğru 1:100 nisbətində konusvari qabarıq hazırlanmışdır. Mövcud çənlərin dib çöküntüləri və lay suyundan sifonlu kran və təmizləmə borucuğu vasitəsilə gözlənilən səviyyədə təmizlənməsinə yerinə yetirmək olmur. Qeyd olunan çatışmazlıqları nəzərə alaraq "Abşeronneft" NQÇJ-nin yeni MNYM üçün çənlərin dibləri 1:30 nisbətində konusvari çökək hazırlanmış və dibin mərkəzi hissəsində 1 m diametrində və 0.55 m dərinliyində zump quraşdırılmışdır. Zumpun divarının daxili hissəsində çənin özüldündə keçməklə polad boru buraxılmış, özüldən kəndə borunun ucunda siyirtmə quraşdırılmışdır, siyirtmədən sonra boru xətti drenaj sistemi ilə əlaqələndirilmişdir. Siyirtməni açmaqla çənin dibinə yığılmış qum-gil qarışqları lay suyu ilə qumtutuculardan keçməklə drenaj sistemini buraxılır.

"Abşeronneft" NQÇJ-nin yeni MNYM-nin istismarından aşağıdakılardır aydınlaşmışdır:

- çənlərin dibləri konusvari çökək quraşdırıldıqdan və mərkəzi hissələrində drenaj çıxışları nəzərdə tutulduğundan, lay suyu yığım çənlərinin dib çöküntülərindən, neft yığım çənlərinin isə lay suyu və dib çöküntülərindən drenaj çıxışları vasitəsilə təmizlənməsi asanlıqla təmin olunur;

- qumtutucularda drenaj sistemindən lay suyu ilə daxil olan qum-gil qarışqları tutulur və lay suyu drenaj tutumuna ötürürül;

- bütün texnoloji əməliyyatlar qapalı sistemdə aparıldığından ətraf mühit neft tullantıları ilə çirkənən və neft itkiləri də yaranır;

- əmtəə neftinin alınması üçün xam neft 70-80 °C-yə qədər qızdırılır. Əmtəə çənlərindən ayrılan lay suyu və mexaniki qarışqlar drenaj tutumuna buraxılır. İtkilər də nəzərə alınmaqla 55-60 °C temperaturunda olan su nasosları

vasitəsilə NQSQA-nın girişinə vurulur ki, bu da NQSQA-da emulsiyalı neftin daha yaxşı parçalanmasına kömək edir.


Sərfiyat 1500 m<sup>3</sup>/gündən çox olduqda maili və ya şaquli NQSQA istifadə etmək özünü doğrultmur. Bu halda 100 m<sup>3</sup> və daha böyük həcmli neft-qaz-su separatorlarından istifadə etmək daha məqsədönlüdür. Lakin həmin separatorlarda qum-gil qarışığının ayrılması prosesi baş vermir. Üçfazlı separatorlarda bu çatışmazlığın aradan qaldırılması üçün onların giriş xətləri üzərində qum-gil ayırcıları quraşdırılmalıdır. Üçfazlı separatorlarda qazın, suyun və neftin ayrılması prosesi gedir. Əmtəə neftinin alınmasında enerji xərc-lərinin azaldılması üçün ayrılan qaz aşağı təzyiqli qazlıq sistemində, suyığım çəninə, neft isə aşırı çəninə ötürülür. Təbii ki, neft yığımı məntəqəsinə döyüntülərlə daxil olan qaz-neft-su-qum-gil qarışığından xırda hissəciklərə malik qum-gil qarışığının separatorun girişində tamamilə ayrılması mümkün deyil. Lay suyu və neftyigm çənlərinin qum-gil qarışqları dib çöküntülərlə çirkənəsindən qarışının alınması üçün suyığım və aşırı çənləri daxilində də qum-gil ayırcısı quraşdırılmalıdır (şəkil 1).

Üçfazlı separatorun giriş xəttində quraşdırılmış qum-gil ayırcısı şaquli silindrik gövdə, konusvari dib, qapaq, məhsulun giriş-çıxış və drenaj çıxış ştuserlərindən təşkil edilmişdir. Məhsul qum-gil ayırcısına gövdənin aralıq hissəsindən aşağıya yönəlmüş dirsək vasitəsilə daxil olur. Konusvari dibin sonluğunda drenaj çıxışı, qapağında isə daxil olan məhsulun çıxış ştseri quraşdırılmışdır.

Aşırı çəninə neft gövdənin aralıq hissəsindən daxil olur. Çən daxilində neftdən sərbəst su ayrılır və neft-su sərhədinin daimi sabit saxlanması üçün su çıxış xəttində sifon effekti yaradılmışdır, belə ki, su çıxış ştserindən sonra nəql borusu neft-su sərhədi səviyyəsinə qədər yuxarı qalxır, sonra aşağı düşür.

Aşırı və suyığım çənlərində neft-su və qum-gil qarışqlarının ayrılmamasında səmərəliyin artırılması üçün onların daxilində qum-gil ayırcıları quraşdırılmalıdır. Neft və ya su ayırcıya üzü aşağı olan dirsək vasitəsilə daxil olur, ayırcının yuxarı hissəsi açıqdır.

Sixlığı  $\rho_b$  olan bərk hissəciklərin ( $\text{kg/m}^3$ ) qum-gil ayırcısında sixlığı  $\rho_m$  olan mühitdə ( $\text{kg/m}^3$ ) hərəkətinə baxaq. Verilən halda  $\rho_b > \rho_m$  məhsul qum-gil ayırcısına  $v_0$  sürəti daxil olur və həmin sürətlə üzü aşağı yönəlmüş R radiuslu dirsəkdən çıxır. Ayırcı daxilində gravitasiyadan neft-su qa-



Şəkil 1. Neft yığımı məntəqəsinin texnoloji sxemi

rışığı ayrılır, dirsəkdən aşağıda yalnız su qalır, neft-su qarışıq isə ayırcının gövdəsi boyu yuxarı qalxır. Məhsulla daxil olan qum-gil qarışıq (bərk hissəciklər) üzü aşağı dirsəkdən mərkəzdənqəçmə qüvvəsilə ayırcının içərisinə atılır.

Bərk hissəciklərin  $R$  radiuslu qövslə qum-gil ayırcısına daxil olma yerində Dalamber prinsipinə görə [3-5] bərk hissəciklər üçün müvazinət şərti (şəkil 2, b):

$$\vec{F}_{\text{ag}} + \vec{F}_1 = \vec{F}_M + \vec{F}_A \quad (1)$$

burada  $\vec{F}_{\text{ag}}$  – bərk hissəciyə təsir edən ağırlıq qüvvəsi,  $N$ ; bərk hissəciyi  $d$  diametrlü küra formasında qəbul edərək baxılan qüvvəni aşağıdakı kimi ifadə edə bilərik;  $F_{\text{ag}} = mg = \frac{\pi d^3}{6} \rho_b g$ ;  $m$  – bərk hissəciyin kütləsi,  $\text{kg}$ ;  $g$  – sərbəstdüsmə təcili,  $\text{m/s}^2$ ;

$F_1 = ma = m \frac{dv_1}{dr} = \frac{\pi d^3}{6} \rho_b \frac{g_0^2}{R}$  – hissəciyə təsir edən ətalət qüvvələrinin əvəzleyicisi,  $N$ ;  $a$  – mərkəzdənqəçmə təcili,  $\text{m/s}^2$ ;  $\tau$  – zaman,  $\text{s}$ ;  $R$  – qum-gil ayırcısına daxilində dirsəyin əyrilik radiusu,  $\text{m}$ ;

$F_A = \frac{\pi d^3}{6} \rho_m g$  – Arximed qüvvəsi,  $N$ ;

$F_M = \varphi \frac{\pi d^2}{4} \frac{g_0^2}{2} \rho_m$  – bərk hissəcik çökərkən ona təsir edən alın müqavimət qüvvəsi,  $N$ ;  $\varphi$  – mühitin müqavimət əmsali;  $v_{\text{çök}}$  – hissəciyin durğun mü-

hitdə çökmə sürətidir,  $\text{m/s}$ . Dirsəkdən aşağıda mühit ayrılan lay suyudur və hərəkət demək olar ki, çox kiçikdir, yəni ayrılmış qum-gil qarışığının az miqdarda su ilə drenaj çıxışından axmasına müvafiq. Reynolds ədədi  $R_c \leq 2$  olduğundan axın laminer rejimdədir və Stoks qanununa görə  $\varphi = 24/R_c$  düsturu ilə hesablanır [4]. Reynolds ədədi  $R_c = v_{\text{çök}} dp_m / \mu$  düsturu ilə hesablaşdırıldığından alın müqavimət qüvvəsi  $F_M = 3\pi d \rho_m v_{\text{çök}}^2$  olur və burada  $\mu$  – mühitin dinamik özlülüyüdür.

İfadələri (1) tənliyində yerinə yazdıqda:

$$\frac{\pi d^3}{6} \rho_b g + \frac{\pi d^3}{6} \rho_b \frac{v_0^2}{R} = 3\pi d \mu v_{\text{çök}} + \frac{\pi d^3}{6} \rho_m g. \quad (2)$$

(2) tənliyindən bərk hissəciklərin çökmə sürəti:

$$v_{\text{çök}} = \frac{d^2}{18\mu} \left[ (\rho_b - \rho_m) g + \frac{v_0^2}{R} \rho_b \right]. \quad (3)$$

Qeyd edək ki, bərk hissəciklərin çökməsində mühit su olduğundan dinamik özlülük 10 °C-də  $\mu = 1.3 \cdot 10^3 \text{ Pa}\cdot\text{s}$ , 20 °C-də  $\mu = 1.0 \cdot 10^3 \text{ Pa}\cdot\text{s}$  təşkil edir [6].

Aşırı və suyığım çənlərində daxilində qum-gil ayırcısından istifadənin daha bir üstünlüyü onda ki, neft-su qarışıq ayırcının gövdəsi ilə yuxarı qalxır, ayırcıdan çıxan neft-su qarışığında qravitiyadan neft təbəqə halında suyun üzərində yığılınır və çənin suyığım hissəsində neft asılıqlanlarının olma imkanı qalmır. Lay suyu çənlərində neft asılıqlanlarının sudan ayrılmaması üçün uzun müddət

durğun vəziyyətdə saxlamağa ehtiyac yaranır.

Qum-gil ayırıcısının tətbiqinin səmərəliyinin öyrənilməsi üçün təcrübə tədqiqat işləri aparılmışdır. Su-qum-gil qarışığının çalxalanaraq şəffaf şlanq vasitəsilə aşağısında kran olan şaquli şəffaf qaba axıdilmişdir. Dolub daşan maye qabın yuxarısındaki şlanq vasitəsilə başqa bir şəffaf qaba axıdılır. Qabın dib hissəsində olan kranı qismən açmaqla qum-gil qarışığının başqa şəffaf qaba axıdılır. Müşahidələr göstərmişdir ki, qab daxilində şlanqın ucu üzü aşağı olduqda dibə daha tez və çox qum-gil qarışığının çökür.


Çənlərdə buxarlanması itkiləri daha çox pontonsuz və ya üzən qapağı olmayan şaquli silindrik polad çənlərin dolması zamanı və yüksək temperatur olduqda yaranır. Buxarlanması itkilərinin azaldılması üçün nəfəsalma klapanları altında əksetdirici lövhələr quraşdırılmalıdır, əmtəə və texnoloji neft çənlərinin qaz fəzaları borularla birləşdirilməlidir.

### Yenidənqurulan NYM üçün təkliflər

1. Qaz-neft-su-qum-gil qarışıqlarının ayrılması üçün müvafiq giriş, çıxış ştuserləri və nəzarət-ölçü cihazları ilə təchiz olunmuş üfüqi ayırıcılarından istifadə edildikdə ayırıcının giriş xəttində qum-gil ayırıcı quraşdırılmalıdır.

2. Qaz-neft-su ayırıcısından sonra əmtəə neftinin alınmasında enerji xərclərinin azaldılması üçün ayırıcıdan çıxan su yiğim çənini, neft isə aşırma çənini ötürülməlidir.

3. Aşırma, neft və lay suyu yiğim çənlərinin qum-gil qarışıqlı dib çöküntülərilə çirkənməsinin qarşısının alınması və neft-su ayrılmاسının daha keyfiyyətli aparılması üçün aşırma və lay suyu



**Şəkil 2. Qum-gil ayırıcısına məhsulun daxil olması:**  
a - ümumi görünüş; b - düşən bərk hissəciklərə təsir edən qüvvələr.

yığım çənləri daxilində qum-gil ayırıcıları quraşdırılmalıdır.

4. Əmtəə çənlərindən deemulsasiya vaxtı ayırlıb drenaj tutumuna buraxılan suyun, itkilər də nəzərə alınmaqla, 55–60 °C temperaturunda nəsoslar vasitəsilə NQSQA-nın girişinə vurulması emulsiyalı neftin daha yaxşı parçalanmasına – neftə və suya ayrılmamasına kömək edir.

### Ədəbiyyat siyahısı

1. Bayramov S.B., Guliyev M.F., Memmedov T.N., Nasibova A.A., Hesenov H.I. Quyu məhsulundan neftin, qazin, suyun və qumun ayrılması // Azərbaycan neft təsərrüfatı, 2014, № 1, s. 37-41.
2. İsmayılov F.C., Gəsanov F.G., Bayramov S.B., Nasibova A.A. Usovərşenstvovaniye tekhnologicheskogo oborudovaniya v neftesbornom punkte // Neftepromyslovoe delo, 2014, № 4, s. 56-59.
3. Manžosov V.K., Novikova O.D., Novikov A.A. Teoreticheskaya mehanika. ch. II. Dinamika. Analiticheskaya mehanika. – Ulyanovsk: UlGTU, 2011, 194 c.
4. Skoblo A.I., Molokanov Yu.K., Vladimirov A.I., Shchelkunov V.A. Protsessy i apparaty neftegazopererabotki i neftekhimii. – M.: Nedra, 2000, 677 c.
5. Babenko A.P., Strelets I.V. Gidravlicheskaya krupnost' – osnovnaya xarakteristika pri rasschchete otstoynikov. Internet-jurnal "Stroitelstvo unikal'nykh zdaniy i sooruzhenii", 2013, № 6 (11), 49 s.
6. Mirzejanzade A.X., Qurbanov R.S., Ehmedov Z.M. Hidravlika. – Bakı: "Maarif", 1990, 280 s.

### References

1. Bayramov S.B., Guliyev M.F., Memmedov T.N., Nasibova A.A., Hesenov H.I. Guyu məhsulundan neftin, gazin, suyun və guman ayrılması // Azerbaycan neft teserrufatı, 2014, № 1, s. 37-41.
2. Ismailov F.S., Gasanov F.G., Bayramov S.B., Nasibova A.A. Usovərshenstvovaniye tekhnologicheskogo oborudovaniya v neftesbornom // Neftepromyslovoe delo, 2014, № 4, s. 56-59.
3. Manžosov V.K., Novikova O.D., Novikov A.A. Teoreticheskaya mehanika. ch. II. Dinamika. Analiticheskaya mehanika. – Ul'yanovsk: UlGTU, 2011, 194 s.
4. Skoblo A.I., Molokanov Yu.K., Vladimirov A.I., Shchelkunov V.A. Protsessy i apparaty neftegazopererabotki i neftekhimii. – M.: Nedra, 2000, 677 s.
5. Babenko A.P., Strelets I.V. Gidravlicheskaya krupnost' – osnovnaya xarakteristika pri rasschchete otstoynikov. Internet-zhurnal "Stroitelstvo unikal'nykh zdaniy i sooruzhenii", 2013, № 6 (11), 49 s.
6. Mirzejanzade A.X., Qurbanov R.S., Ehmedov Z.M. Hidravlika. – Bakı: "Maarif", 1990, 280 s.